

KİVDF
Layihənin istiqaməti:
“İctimai və dövlət maraqları”

Yamyaşlı otların üstüne sərilimiş yapincıya bürünüb uzanmış və başını yəhərin üstüne qoymuşdu. Bütün gecəni yuxusuz qalsa da, yata bilmirdi. Ona rahatlıq verməyən, kənddən gələn xəbər idi. Taygöz Sərkisin oğlu Akop yayaqda iki qadını ağa-ca bağlatdırıb o ki var döydürmüşdü. Üstündən iki saat keçmiş onlardan biri canını təpsirmişdi. Akop isə öz dəstəsini yığıb gedər-kən qışqır-qışqır deyirmiş:

- Bəs, hanı sizin o Bəylər oğlu Qardaşxan? Nə qədər ki, onun başını öz əllərimle üzümüş, size dinclik yoxdur...

DAŞLI BULQODA GÖRÜŞ

Döyüməkden ölmüş qadının dörd uşağı qalmışdı. Körpelerin səsi elə bil Qardaşxanın qulağına dolmuşdu. Nə illah eləyirdi, quşaqına dolmuş o inittilər, fəryadlar kəsilmək bilmirdi. Onu yatmağa qoymayan da elə bu sesler idi. Yuxusuzluqdan gözleri qan çekmiş, şırmışdı. Ele bil bir ovuc torpaq tökməsindən çıxura düşmüş gözlerine, göyüm-göyüm göynəyirdi. Silah gəzdirməkdən, daş-qaya, kol-kos arasında yuva bağlamaqdan qaxaca dönmüş barmaqları ile hey alını ovxalayırdı. Çalışdı ki, dəstəsindəkiler, xüsusi ata kimi hörmət etdiyi, həmisi məsləhət alındığı Hüseyin kişi bu pərtliyi, darixmığı hiss etməsin, duymasın. Ancaq yoldaşları Qardaşxanın ürəyindən keçənləri elə bil gözlərindən oxuyurdular. Lakin tekə Hüseyin kişidən başqa heç kəs ürək edib ona bir-cə kəlmə də söz deyə bilmirdi. Çünkü bilişdilər ki, onuz da Qardaşxan bə qanı yerde qoymayacaq. Hüseyin kişi bu səhbətdən sonra Ayazı özlərindən bir qədər aralıdakı qoz ağacına çıxmışdı. Şəki kədinin yolları bu ağacdan əlin içi kimi görünürdü. Matal Şahverdinin oğlu Ayaz tez-tez aşağıya işarə ilə məlumat çatdırırı.

Bu arada İmran daşın dalından çıxıb qarane-fəs dedi:

- Hüseyin dayı, Ayaz deyir ki, kənd yolunda atılar var. Bize təref gelirlər.

Qardaşxan uzandığı yerdən dik atıldı. Üzünü İmran'a tutub:

- Hər öz yerində möhkəm dursun. Heç kəs elini tərpətməsin. Milisler olsa, buraxın getsinlər. Yox, o gavur tərəməsi olsa, işarəmi gözleyin. Tez əusaqlara çatdır dediklərimi.

Hüseyin kişi qoşalıkeni götürüb məmirlə örtilmiş iri daşın araxasına keçdi. Daradqan iki patron çıxırbı tüfəngin gözlerine qoydu. Sonra səbirsizliklə yola baxmağa başladı. Birdən yolda üç atlı göründü. Onlar bir az iləlişdər və dayandılar. Ətrafi seyr etdiğənən sonra öz aralarında nə isə danışdırılar. İkisi atdan düşüb tüfəng ciyinlərinə aşıraraq dərəye enen çıxırla getmeye başladılar. Daşlı bulğaju doğru gedirdilər. Arxadakı uzundraz etrafə çox baxırdı. Qabaqdakı isə özündən razı halda yeriyyirdi.

Qardaşxan onu tanıdı. Bir anda nifrat hissi böğazını tixadi.

Vaxt itirmək olmazdı. Bir də görəsən ki, güllə səsində Görusun milis destələri töküldü bura.

Qardaşxan Hüseyin kişiye dedi:

- Hüseyin dayı, uşaqlara çatdır ki, atlari və atlari saxlayana səkicə aradan götürüsünler. Taygözün oğlu ile men özüm görüşəcəyəm. Ancaq siz aradan çıxıb bağlayın, özlərini kola-kosa vurub aradan çıxmasınlar.

O, beşətilən yoxlayıb bir andaca gözdən itdi. Daşlı bulğaju taraf gediirdi. O, çoxdan gözlediyi bu görüşdə deməli olduğu hər şeyi üreyində təkrarlayırdı. Bu, başqa görüş olmalı idi. O, görüş yerine birinci çatdır və ağacın arxasında dayandı. Buradan geniş talanın kənarındaki bulqay aydın görünürdü.

- Ara, gördünmü, dedim ki, heç kim ola bilmez. İndi görəsən Qardaşxan hansı aysi mağarın-dadır...

Bu sözleri deyen Taygöz Sərkisin oğlu idi. O, bulğanın üstüne çatar-çatmaz, gödekçəsini soyub bulğanın kənarındaki daşların üstüne tulladı. Sonra silahı yere qoydu. Sinesini açdı. Hiss etmək olurdu ki, içib, kefi kökdür. Geriye baxmadan ağızını bulğanın gözüne dayadı. Qardaşxan beşətilən qaldırdı. Astaca öz-özüne.

Qaçaq Qardaşxanın nağılı

Onun adı Naxçıvan, Qubadlı, Laçın, Kəlbəcər və Qarabağ bölgəsində dillər əzbəri olub

- İç köpekoğlu, iç, doyuncu iç... Mən səni su içində vurmayaçağam. Bu, kişiye yaraşmaz. Gülləni kürəyinə yox, düz üreyinə sixacam ...

Yoldaşları axradan gələn uzunu da aradan götürmüsdürlər. Birdən Akop nə hiss etdi, geriye dönmək istədi. Ancaq daha gec idi. Qardaşxan beşətilən ona tuşlamışdı. Tətiyi çəksəydi hər şey bitemədi. Lakin o, atəş açmirdı.

- Terənnəm! Bulqay suyu üreyini soyutdusa, indi mənə deyiləsi sözlərini de. Bəylər oğlu Qardaşxan səni eşidir.

Akop terənnəmirdi. Sanki özü boyda kötüye, daşa dönmüşdü. Çətinliklə nefes alındı. Gözləri isə elə bilindice yerindən çıxıb Qardaşxan təref atılıcacıdı. Alnından su süzüldürdü. Bu bulqay suyu deyildi, eçəl təri idi. Özü də hiss edirdi ki, bədəni getdikcə soyuq tərə belənir. Elə bil dilini yerindən çıxıbmışdır. Gözleri isə oynayırdı.

Qardaşxan dedi:

- Unutma ki, sənin ve sənin kimi murdarların gəzib dolaşlığı, suyunu içib çörəyini yediyi bu torpaqlar Taygöz Sərkisin oğlu Akopun yox, Bəylər oğlu qaçaq Qardaşxanın dəde-baba yurdudur. Yüz il də, min il de keçə, bizim olacaq. Müvəqqəti üstünlüye, rusların köməyinə bel bağlamayıv. Sizin kimi nankorlara torpaq öz sinesində həmşəlik yer verməz. Yaxşısı budur ki, bizimlə torpaq

də Qubadlı, Naxçıvan, Laçın, Kəlbəcər və Qarabağ bölgəsində onun adı əzbəri olub. Qaçaqlıq, igidiyi yaşı nəslin ində yaddaşında, xatirələrində yaşayır. Bilirsiniz, atam təsədűfen qaçaq olmayıb. Ermənistanda Sovet hökuməti qurulandan sonra erməni milletçiləri yenə öz məqsədlerindən el çəkmeyiblər. Qədim Oğuz torpaqlarında yaşayış gözəgələmlim igidi müxtəlif yollarla aradan götürmek üçün hər cür təla qurublular. Xalqı doğma od-ocağından baş götürüb getmeye məcbur ediblər. Qeyretli igidi isə bu haqsızlıqlara dözməyərek, elə silah götürüb erməni celladlarına və rus çinovniklərinə qarşı gizli mübarizəyə başlayıblar. Atam Zəngəzur mahalının Şəki kəndində doğulub boy-a-başa çatıb. El-obanın sayılan, qorxmaz oğullarından biri olub. Lap gənc yaşlarından ermənilərə qarşı amansız olub. Buna görə də, daşnaklar her cür yolla onu hebs etmeye çalışıblar. Nəhayət, bir gün bəhənə tapıb (guya ki, onda beşətilən olub) onu hebs ediblər. Lakin o, rayon mərkəzinə gedən yolda - Söyüldü bulqay deyilən yerde qaçıb. Həmin vaxtdan onun qaçaqlıq həyatı başlayıb. Az sonra onun başına xeyli igid yığılıb və onlar uzun illər Zəngəzur və etraf bölgələrde Azərbaycan türklərini erməni daşnaklarının qırğınlardan mərdliklə qoruyublар....

Biz böyük ailə olsaq da, atam heç vaxt el-oba-



davası etməyin.

İndi isə get. Səni öldürmürəm. Ancaq and iç ki, bir de el-obaşa el qatmayacaqsan. Yadında ne qədər ki, Qaçaq Qardaşxan var, bu beşətilən seni izləyəcək...

Akop yenə heç ne demədi. Əlli ilə alının, üzünün tərini sildi və qəfil, yaxınlıqdakı silaha doğru atıldı... Qardaşxan tətiyi sixdi. Akop zəheri ilan kimi qırıldı. Sonra xırıldadı. Qardaşxan bir gülə də boşaltıldı. Üçüncü güləyə ehtiyac yox idi. Lakin üçüncü gülə Hüseyin kişinin qoşalılesindən açıldı.

Bir hekayə kimi qəleme aldığım bu səhəbi mənə neçə il əvvəl, ilq yaz günlərinin birində qonşuluğda yaşayış əli çəlaklı qoca danişdi. Dediyinə görə, o, qaçaq Qardaşxanı şəxsən tanıyırı. Sonralar da İşfəndiyar kişi səhbətlərində tez-tez onun adını çeker, ruhuna rəhmət oxuyar və "bizim təreflərde ona tay igid az olub" deyərdi.

QAÇAQ QARDAŞXANIN OĞLU İLLƏ SÖHƏBƏT

Yay idi. Nahardan qayıdanda redaksiyamızın koridorunda aq saqlı, dolu bedənlər bir kişi qapılarda üzərindəki yazıları baxa-baxa kimisə axtarırdı. Yaxınlaşdırıb istəyin sorğudum. Bir az üzüme baxıb dedi:

- Mənə dərdimi yazacaq biri lazımdı...

Otağa keçdi. Səhəbət zamanı məlum oldu ki, həmsəhəbtim qaçaq Qardaşxanın oğlu Kamran mülliətimdir. Bu tanışlıq hər ikimiz üçün sevindirici oldu. Bir vaxtlar rəhmətlik İşfəndiyar kişidən eşitdiklərimi Kamran mülliəmə danişdım.

- Atamı axırıcı dəfə görəndə on yaşım olardı. O vaxtdan 60 ilən çox keçib. Ancaq şəkli hər gün gözlerimin qarşısında olub. Neinkin, Gorus, eləcə

nı unudub yalnız bizim qayğıımıza qalmayıb. Xalqın derdi onun derdi, xalqın sevinci onun sevinci olub. 1936-ci ilədək atam Sovet hökumətinə qarşı vuruşub....

YERİ GÖLMİŞKƏN...

Qardaşxan Bəylər oğlu Xidirovun qəhrəmanlığı haqqında xalq yazarı Oli Velyevin "Qəhrəman" romanında bəhs edilir. Romanın "Ala qaya" fəslində qeyd edilir ki, Qardaşxan, M. Ə. Rəsulzadənin yaratdığı partiyaya hörmət bəsliyir. Bundan əlavə, müstəqilliyimiz ilə illərində Qardaşxan Bəylər oğlunun çox fedakar insan olması barede bir məktub da tapılıb. Həmin məktub Məmməd Əmin Rəsulzadə tərəfindən 1919-cu ilde qəleme alınub və o dövrün tanınmış maarifçi bəylerindən, Yevlaxın Qaramanlı kəndi sakını Qamboy ağa Quliyevə yazılıb. Məktubda deyilir: "Hörməti cənabi Qamboy ağa, əvvəla salam təbiiidir. Bu məktubu yazmaqla yeni qurulmaqdə olan Müsavat partiyasının üzvü olduğumuza görə, Sizə müraciət edirəm. Azərbaycanın Cənub tərəfindəki qüvvələri birleşdirək, Kürdüstənə Soltan bəyə, Şəkili Qardaşxan, Ağdamda Hacı Mir Fettah, Qazi Mustafa Çopurov, Həsən Salehi, Həmzə Hacı Tağı oğlu və Qaryagində Həsən bəy Yeqanlı ile birlikdə Ağdamda - Marzili kəndində, Allâhverdi Xudaverdi oğlunun evində bütün üzvləri keçiriləcək iclasını məsləhət bilirəm. Qamboy ağa, keçiriləcək yığıncağın mezzununu Sizə yazmirəm. Çünkü Siz bilirsiniz ki, nə haqda yığıncaq keçirilməlidir..." ("Aydınlıq" qəzeti, 28 may 1993-cü il).

Bu məktub da bir daha sübur edir ki, qaçaq Qardaşxan xalqımızın azadlığı, Azərbaycanın müstəqilliyi yoldan heç vaxt dönməmiş, dövrünün adlı-sanlı vətənpərvər igidi ilə bu məqsəd uğrunda vuruşmuşdur. Aşıq Şəmşir onun haqqının

da xatirələrində deyir: " Qardaşxan çox cəsarəli qəhrəman idi. İki dünya bir olsayı, dediyi sözü, verdiyi vədi yerine yetirməli idi. Bir dəfə Kəlbəcərin Ala qaya kəndində idi. Qardaşxan öz dəstəsi ilə toy meclisine geldi. Mübarek elədi, nəmer verdi. Toyda daha da şənlik yaratdı. Gedəndə dedi ki, aşıq Şəmşir, qoy sənin sazinla mənim beşətilən Vətənin azadlığı uğrunda həməhəng sələnsin..."

KAMRAN MÜƏLLİMİN DEDİKLƏRİNƏN

Atamın ölümündən sonra ermənilər bizim ailəni incitməyə başladılar. Ailəmiz böyük idi - beş oğlan, dörd qız. Əvvəlcə evimizi müsadirə elədilər. Birçə dəst pambıq yorğan-döşək verdilər. Məlqaradan birçə inək saxladılar. Bunun qurtarmış olsayı, dərə yaridi. Atamın vəfatından bir il sonra - 1937-ci ilde əməm Bəhəmən Xidirovu hebs etdilər. Sonrakı taleyindən xəberimiz olmadı. Atamın dayısı oğlu Ketən və dostu Namazalını da məhkəməsiz-filansı "Dikdəq" deyilən yerde gülələdilər. 1948-ci ilde isə böyük qardaşımı "xalq düşmənin oğlu" kimi hebs etdilər və İrkutsk şəhərə sürgün göndərdilər. 6 illik sürgün heyati onun da həyatını məhv etdi.

Mənim başıma çox iş gelib. Lap Sovet hökumətinin son illərinədək ermənilər məni təqib ediblər. Yadınca olar, Azərbaycan ikinci dəfə müstəqillik qazanana bir neçə il qalanadək Kirov (indiki Binaqədi) rayonunun birinci katibi erməni (Stepanyan) idi. Onda mən 29 nömrəli axşam məktəbində direktor işləyirdim. Sən demə, kimsə birinci katibatçı çatdırıb ki, bu, qaçaq Qardaşxanın oğludur. Onun atası vaxtile Zəngəzur mahalında çoxlu erməni qırıb. Buna görə də mənə tele qurmaq istədilər. Hətta hebs də etdilər. Ancaq dedikləri səbut olunmadığı üçün azad etdilər. Şükür ki, respublikamız müstəqillik qazanıb. Gec-tez, yənə ermənilər meğlub olacaqlar. Haqq-edalet həmşə öz yerini tutur. Bir vaxt xalqının yolunda vuruşanlar axır ki, layiqli adını alırlar. Atamın adı, qəhrəmanlıq edən Taygöz Sərkisin kiçik oğlu yaxşı bilirdi ki, bu dağlarda Qardaşxanla döyüşmək və qəlebə qazanmaq çətin məsələdir. Buna görə, o, göstəriş verir ki, gün doğanadək dağlardan ensinlər. Qaçaqları pusquda durmuş dəstələri isə bunu başa düşməş və onların xeyli hissəsini arxadan qırıbdılar. Qardaşxan yaralılarının ardına tek gedirdi. Gecə iken onları tehlükəsiz yolla yaylağa - İmlisi tərekəmələrinin yanına göndermişdi.

Qardaşxan atı cilovunu boşaltdı. At sürətə irəli atıldı. Birdən qəfil atəş açıldı. Atəşin açılması ilə onun kürəyinə sanki isti bir şey yapışdırıldı. Sonra bu istilik bütün bədənəne yayıldı. O, tez beşətilərini elinə alıb bir göz qırıpınan geriye döndü. Həmin anda ikinci atəş eşidildi. Bir anlığa özündə qüvvə toplayıb beşətilərin tetiğini çəkdi. Kimsə qışkırdı. Sol əlini kürəyinə doğru uzatdı. İkinci gülə isə qoltuğunun altından dəymədi. Barmaqları daha beşətiləni saxlaya bilmedи. Bədənini yəhərin üstündə doğru aydı. Gözlerini sanki qara duman bağlamaq istəyirdi. İki əlini irəliye uzadıb bədənəne dayaq verdi. Başını son dəfə yuxarıya qaldırdı və qarlı zirvələrə, seher günəşinin işığından yuxunan yamyasi dünyaya baxdı. Birdən sanki yuxuya getdi. Yuxuda yənə dağlar gördü. Dağın sinəsinə yayılmış sürü gördü. Bir oğlan uşağı oxuyordu. Qardaşxanın uşaqlığı iddi. Mahni quş səsinə qarışmışdı. Bu, onun qu neğməsi idi.

Kürəyindən çıxan isti qan yəhərdən aşağı süzlür, damcı-damcı doğma torpağa qovuşurdu.

Səməd Məlikzadə